

## **Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibəti ilə təbrik**

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibəti ilə bu ali təhsil ocağının bütün professor-müəllim heyətini, elmi əməkdaşlarını, tələbə və aspirantlarını, texniki işçilərini ürəkdən təbrik edirəm və yeni uğurlar arzulayıram. 1930-cu ildə əsası qoyulmuş bu mötəbər təhsil ocağının ölkəmizdə sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, vergi sistemi və s. sahələrdə yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rolu olmuşdur. Bildirmək istəyirəm ki, ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik tarixinin ən yadda qalan illəri bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb - Azərbaycan Dövlət İqtisad Universiteti yaradılmış və beləliklə, 1930-cu ildə əsası qoyulmuş kiçik bir universitet bu gün Azərbaycanın aparıcı təhsil müəssisələrindən və Qafqazın ən böyük ali iqtisadi təhsil ocaqlarından birinə çevrilmişdir.

Bildirmək istəyirəm ki, yeni iqtisadi şəraitdə müasir dövrün çağırışlarına uyğun olaraq, ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlər, dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının yüksəlişinə, sahibkarlığın inkişafına zəmin yaratmışdır. Eyni zamanda, ölkədə digər sahələrlə yanaşı, qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Qlobal çağırışlara cavab verərək həyata keçirilən tədbirlər nəticəsində qida təhlükəsizliyi sahəsində şəffaflığın təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri və elmi bazasında formalaşan mütəxəssisləri də cəlb etməklə peşəkar kadrlardan ibarət Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun maddi-texniki və elmi bazası formalaşdırılmış və qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, layihələrin hazırlanıb təqdim edilməsi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin təşkili istiqamətində bir sıra zəruri tədbirlər görülmüşdür.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Dövlət başçısı tərəfindən müəyyən olunmuş strateji xəttə əsaslanaraq, dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılmış, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilmiş, biznes və investisiya mühiti daha da yaxşılaşmış, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənmiş, qeyri-neft ixracı isə ilbəl artmışdır.

Onu da qeyd edirəm ki, həyata keçirilən kompleks tədbirlər və əldə olunmuş uğurlu nəticələr ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə şərait yaratmaqla yanaşı, investorların Azərbaycan iqtisadiyyatına marağını daha da artırmaqdadır. Bütün bunlar Azərbaycanın dünyada nüfuzunun artmasına və ölkədə əlverişli biznes və investisiya mühitinin inkişafına təkan verir.

Bir daha Azərbaycan Dövlət İqtisad Universitetinin bütün kollektivini ürəkdən təbrik edir, çiçəklənən doğma vətənimizin rifahı, inkişafı naminə bundan sonra da böyük uğurlar arzulayıram.